

GƏL GEDƏK YURDA SARI



Eli Rza XƏLƏFLİ

III hissə

Sözümüz canı Şamilin səsidir. "Zabul"unda, "Segah"ında... "Çahargah"ında... çağlayan səsi. Şamilin səsi bütün müğamlarda işləyib. Açığı, "səsin işləməyi" ifadəsini mübahisəli qəbul etsəm də, elə mən də sənətkarların (səs sahiblərinin) dediyi tərzdə işlətməli oldum.

İşləmək - hərəketdir. Yerdəyişmədir. Ən başlıcası, zamanla, məkanla döyüşməkdir. Yer də hərəkət eləməsə, Ay da Yerin ətrafında dövrə vurmasa, Günəş ona işiq salmaz. Demək, səsin işləməyi əslində müəyyən mahiyyətdir, mənadır. Açığı, "Şamil bəxtli sənətkardır" demək istəyirəm. Ona görə bəxtli sənətkardır ki, heç olmasa, başının tükü sanı xeyir-dua verdiyi gənclərin toyalarından lent yazıları qalıb. Hansımıza sərr deyil ki, Məhəmməd Həsən xan Fələkzadə - Nalə kimi sənətkarın zamanında qrammafon yazılarının ənənəsi olsa da, səsi qalmayıb.

Bilmirəm, dünyada heç nəyin itməməsi haqqındaki qanun hansısa bizdən öncəki səsləri qaytarıb zamanımıza gətirə bilərmi? Əgər səsləri qaytarmaq mümkün olsaydı, yaddaşımın imkanı daxilində Cəbrayilla bağlı yadına düşən adları çəkərdim; Dirili Qurba-nı, Maralyanlı Aşıq Pəri, Daşkəsənli Aşıq Humay, Tumashlı Aşıq Abdulla, Qalacılı Aşıq Surxay... daha kimlərin səsini qaytarmaq və o səslərin arasında hansı notların zəmanəmizə keçib gəldiyini görmək bəlkə də, çox sirlərin üstünə aydınlıq gətirərdi.

Əgər səs sirlərinin varislik sirləri açılsayıdı, onda Hüseyin Əhmədəoglunun səsinin kökünü tapmaq bizi çətin olmazdı. Deyəsən, artıq qeydlərimdə adlarını çəkmişəm. Cəbrayılın özündən Tahirlər var. Şövqlə toyalar yola salardılar. Əlbəttə, işğaldan əvvəlki zamanı nə-zərdə tuturam. İşğaldan əvvəlki zamandan üzü bəri səs yanğısı ilə yurdu yaddaşdan silinməyə qoymayan... Xankişi Şıxları, Şahməllı Kürdəoğlu yolunun bu gün nadir davam-

bayati-poema

çılardan olan Xələfli Elman Mürşüdoğlu... bəlkə neçə istedadlı sənətkarın adını çəkmək olar. Bu sənətkarların hər biri səs meydanına gələndə artıq qabaqda Hüseyin Əhmədəoglunu, Şamil Əhmədlini və Səda-qət Mərcanlını görürdülər.

70-ci illərin əvvəlləri idi. Yataqxanamız Mədəni-Maarif Texnikumunun yaxınlığında - Dərnəgüldə yerləşirdi. Fazıl Bayramovla təsadüfən bir möclisdə görüşdüm. Əlbəttə, onda mən çox gənc idim. Fazıl Bayramov kimi söz, sənət, qiraət ustasının kimliyinə də-yər vermək gücündə deyildim. Amma onun qiraət ustası kimi ustadlığına heyranlığımı gör-düyü üçün mənimlə söhbətə vaxt ayırdı: Cəbrayıldan danişdi. Çinarda çay içməyini, Cəbrayılin çinarları boyu gəzib gördüklerini xatırlamağı da əslində mənə diqqətin ifadəsi idi. Tələbəsi Hüseyin Əhmədəoglundan söhbət açdı. Heyranlıqla danişirdi. Cəbrayılin istedadlarını inamlı xatırlayırdı. Ən başlıcası, bu gün mənim üçün çox gərəkli olan, yaddaşımın az qala əlyazma nüsxəsi kimi əziz tutulan təss-süratlarını da əsirgəmədi. Şamildən danişdi. Onun gələcəkdə necə böyük bir istedad sahibi olacağını bildirdi. Mən deyə bilmərəm ki, o vaxt Fazıl Bayramov şəxsən Şamili tanıydırdı, ya yox.

Amma vicedanı da, mənəvi mühitin meyarları danişığında, səsində təzahür edən Fazıl Bayramov Şamilin ilk dəfə istedadlı obrazını mənim varlığında gizlənmiş və bu günə-cən yaşarlığını itirməyen kitabə beləcə yazdı. Əlbəttə, söhbət təkcə Şamillə bağlı olmadı. Fazıl Bayramov müdrik ustad, zamanın söz, sənət, ən başlıcası, səs mühitindən baş çıxaran ziyanlı kimi Sədaqət Ağayevi - Mərcanlını da yada saldı. Onun da çox ümidi və-rən gənc olduğundan ol-duğu kimi yadımdadır. Əlbəttə, artıq o zaman Azərbaycanın səs mühitində istedadı ilə parlayan Yaqut Abdullayeva söhbətimiz üçün alayı mövzu idi. Mən görürdüm ki, Fazıl Bayramov Cəbrayııl mənəvi mühitini yaxşı bilir. Çünkü Yaqut xanımdan sonra (Yaqut xanım artıq Bakıda idi, opera-da ölməz obrazlar yaradırdı) Cəbrayılda istedadlı xanım sənətkar kimi Fatma xanım parlamışdı. İz itmirdi. Səs özündən sonrakı səs üçün ana bətni idi. Mehriban xanım uzun müddətdir ki, köckünlük zamanında Cəbrayıldan alıb gə-tirdiyi səsi həmyurduları ilə bölüşməkdədir.

İndi ustad Fazıl Bayramovun o söhbətini yaddaşimdə çətinliklə bərpa edirəm. Və həmdə təhrife yol vermədən yaddaşımın əziyyətinə qatlaşaraq bərpa edirəm. Üstəlik az qala, 50 il bundan əvvəlki dəyərləndirmələri indiki zamanın ölçüləri ilə məhək daşına çəkirəm. Və düşünürəm ki, varislik qırılmayıb. Bu gün Şamilin də ardiçilləri var. Nə olsun ki, qədərincə ictimaiyyətə görünməyib. Onun məşhur "Dur, gedək" mahnısını (həm mətni, həm də musiqisi Şamil Əhmədlinindir) ölkəmizcə məşhur olan Məhəbbət Kazimov şövqlə oxuyardı.

Elə Şamil Əhmədlinin özünün də müəllifliyi ilə ifa etdiyi həmin mahnı yaddaşlar-da kifayət qədər güclü yaşa-yır. İndi də görkəmli sənətkar həmkarları onu görəndə "dur gedək" deyir. Eşidən arıflər işarənin hara vurulduğunu yaxşı bilir.

Hər sənətkarın bir kitabı var. Şamilinkə dərd kitabıdır. Elə əzəlindən dərdə aşiq olub. Yaşadığı zamanın köçü onun üçün bayatılarla oxunan durna qatarı idi.

80-ci illərin əvvəllərində mən Cəbrayılin rayon qəze-tində işləyirdim: Xudafərində. Əvvəlcə adı "Kolxoççu" olub. Kimsəyə asan gəlməsin, "Kolxoççu"dan "Xudafərin"ə qədər gələn yol nə qədər böyük, dönməz mübarizələr ba-hasına başa gəlməşdi. Hətta bu ada görə, eləcə də, Qarabağ hadisələri ilə bağlı verdiyimiz yazılarla görə də o vaxtkı ha-kim partiyanın mərkəzi komi-təsindən gəlib redaksiyadan izahatlar tələb etdilər. Qəzətin məsul rəhbərləri izahatlar vermişdilər. Şəxsən mənim özümdən "Qarabağda bir gül bitir" və "İztirablar məngənə-sində" adlı yazılarına görə ayrıca izahat aldılar. Tarixin hənsi yolla gedəcəyini bilmə-diyməzdən həyəcanlarımız qaçılmaz idi.

Belə bir zamanda artıq Şamillə Cəbrayılda istedadlı sənətsevərlər içindən seçib ya-ratdığı "Arazbarı" ansamblı kifayət qədər yaşa dolmuşdu. O vaxt inzibati pəncəsi ilə in-sanları sıxan mühit sovet dövrünün mənəvi tələbatı qarşısında aciz idi. Birinci katib yuxarıdan verilən sıfarişlər gələn kimi Şamili gəzirdi. Qırx dəqiqəlik, qırx beş dəqiqəlik, bəzən də yarımsaatlıq Azərbaycan televiziyası ilə çəkilişlər üçün dəvət olunurdu "Arazbarı" ansamblı. Bu o zamanı idi ki, Şamilin səsi də-rənin dibindən dağın zirvəsi-nəcən işləyirdi.

Qəribin baxtı durmaz,
Boynunu necə burmaz,
Perik düşən quşlar da
Yad yerdə yuva qurmaz.

Ay Şamil, səsin gəlsin,
Simsarın kəsin, gəlsin,
Bayati məni ütdü,
Səsin, nəfəsin gəlsin.

Şamil qaşa, hay düşər,
Səs düşər, haray düşər,
Yol açılar, gedərik,
Qəlbə fərəh, pay düşər.

Bir az yaddaş suyu sun,
Xatırələr uyusun,
Gəldik bulaq başına,
İç, ürəyin soyusun.

Ayrılıq bir quyudu,
Çıxsan, dilək boyudu.
Şamil, sənin itiyin,
Çoxdan bulaq suyudur.

Ömür dilək cəngidir,
Ahəngidir, həngidir,
Saralan yarpaqlar da
Günümüzün rəngidir.

Dərd nəgməli bir tarıq,
Dərd üstündə biz variq,
Bu qışdan çıxa bilsək,
Yaza ümid tutarıq.

Taleyin sövdəsi var,
Onun da vədəsi var,
Allaha can borcluyuq,
Əzrayıl hədəsi var.

Qırub üzü qərbədir,
Gün qatardır, sürbədir.
Bizdən qalan nə varsa,
Üstümzdə türbədir.

Hər yaşın təkəni var,
Ədəbi-ərkanı var,
Bu həyat gül bağlıdır
Üstündə tikəni var.

Bəxt bizi seçən gündür,
Zəmini biçən gündür,
Ayağımız altında
Xəzəllər keçən gündür.

Dost ağlasa, neyləyər,
Gəlsə yasa neyləyər?
Bel bükülbə diz əsə,
Əldə əsa neyləyər?

Ay Şamil, tozdu çöllər,
Görürəm, bozdu çöllər,
Üstündə quraq keçib,
Quruca sözüdü çöllər.

* * *

Şamil, hələ yaşarıq,
Qaynayarıq, daşarıq;
Səsinin işığında
Neçə bələn aşarıq.

Hər sözün öz öcü var,
Kəsəri, ülgütü var;
Səs sözə qardaş olsa,
Bənd aşar, sel gücü var.

İgidə təpər gəlsin,
Qurşasın, kəmər gəlsin;
Qırx dörd günlük zəfərin,
Toyuna nəmər gəlsin.

Gün doğsun, gəzə gəlsin,
Yayılsın, düzə gəlsin;
Dağların gen gününü,
Vəsf edək, sözə gəlsin.

Könlüməz dolan yerə,
Gülləri solan yerə;
Gəl gedək yurda sarı,
İzimiz qalan yere.

Gülsüz büləbə ağlayar,
Səsi sinə dağlayar;
Səsin bitən könüllər,
Adına gül bağlayar.

Açıldı qəfəs, büləbə,
Gülləsin nəfəs, büləbə;
Gülşən səni gözləyir,
Bəs hanı həvəs, büləbə?

Bir misra göy yazaram,
Al-yaşıl öy, yazaram;
Üstündə ay-ulduzu,
Bütün yer-göy yazaram.

Üstümzdən yel getdi,
Ay dolandı, il getdi;
Qəlbimiz dibçək oldu,
Sinəmizdə dərd bitdi.

Hələ yollar daş-daşdı,
Hər daş özü sirdəşdir;
Cəbrayılin toyları,
Yaddan çıxmaz yaddaşdır.

Qalacığın gilası,
Xələflinin buğdası;
Aşıq Surxay deyərdi,
Zəhmət varın mayası.

Ay dağlar, qoca dağlar,
Zirvəsi uca dağlar;
Aşıq Surxay oxuyan,
Səsdi səndə yadigar.

Pirim bir buta verdi,
Sirri boyata verdi;
Şamilə aşiq Surxay,
Səsini buta verdi.

Yurda yazayıdı yazı,
Gedəydi bu payızı;
Bizə süfrə açayıdı,
Kasib bir kəndçi qızı.

Bu dərənin uzunu,
Sındırıdıq buzunu;
Oxuyardin, ay Şamil,
Çoban, qaytar quzunu.

Söz gül açın, solmasın,
Qəlbə qəhər dolmasın;
İşqili dünyamızın
Yolu zülmət olmasın.

Manqal közdən nurlanar,
Sevgi gözdən nurlanar;
Qəlbə ocaq yanırsa,
Şair sözdən nurlanar.

Bulaq yarpız böyütsün,
Adlı-adsız böyütsün;
Nəsillər budaq açın,
Yurd oğul-qız böyütsün.

Söz axıb yaza könlüm,
Dillənsin saza könlüm;
Biz qışçı çox çəkmişik,
Yetişsin yaza könlüm.

(Davamı 9-cu səhifədə)

(Əvvəli 8-ci səhifədə)

Dilim yandı, köz dedim,
Göynədi, mən döz dedim;
Bəlkə bir bilən oldu,
Söz içinde söz dedim.

Başdaşında yazı var,
Oxu, qəlbin nurlanar;
Bilikli adamların
Qəbri də işiq salar.

Bələlə başlar bizim,
Dərdli yaddaşlar bizim;
Şəhidlərin qanıyla
Yazılan daşlar bizim.

Şamil, göydən dərd yağır,
Gəl, bir bayati çağır;
Çiyim necə tablasın,
Qəm dağı dağdan ağır.

Yol gəldi Xələflidən,
Söz qalxdı, bitdi dən-dən;
Bizi yaman üzüdü,
Bu dəyirman, bu dən-dən.

Hardadır görən ellər,
Bu yurdum quran ellər;
Zaman xalı toxuyub,
Naxışi viran ellər.

Könlümün şüşələri,
Ürkək bənövşələri;
Göyərər, bitər yenə,
Zəfərin meşələri.

Dostluq ömrə dad verər,
Şamil, dad həyat verər;
Səni səsin yaşadır,
Mənə də söz ad verər.

Nənələr qan tapşırıdı,
Yandı, büryan tapşırıdı;
Müdrik, aqil kişilər,
Qürbətdə can tapşırıdı.

Şahvələndlə, Bulaqlı,
Yaşıl donlu, irmaqlı;
Yanar yenə işıqlar,
Olar yenə Çıraqlı.

Üstündən kimsə keçər,
Körpüm yumrula qalmaz.

Əsilli Bəyalılar,
Söhrətli Qalalılar;
Hörmətdə, ehtiramda,
Hər kəsdən alalılar.

Qaracallı soyлюдур,
Мирзəcanlı toyıldur;
Аğsakların törəsi,
Dədə Qorqud boyıldur.

Cəbrayıllı günləri,
Şamil, necə unudum?

Həsrət məni aşdı, gəl,
Hər dərdimdən başdı, gəl;
Çaylaqda yanın dərdim,
Gözlərimdən daşdı, gəl.

Oxumun qaşı yandı,
Dəymədi, daşı yandı;
Ayrılıq elə ütdü,
Sinəmin başı yandı.

Bu düzədə lələ vardi,
Sevdalı Gilə vardi.
Bir acı rüzgar əsdi,
Düzədə nə var apardı.

Dərdin boyatı qaldı,
Bitdi, boy atı... qaldı.
Lələmizin nağılı,
Oldu bayati qaldı.

Ay Şamil, Gilədən de,
Sözü çək, gilədən de.
Zile çək bayatını,
Bir ağız Lələdən de.

Lələni sayru gördüm,
Giləni ayrı gördüm.
Aradan Araz axır
Saralı, sayru gördüm.

Lələdə yara vardi,
Gilədə qara vardi.
Bir zaman Xan Çobanın
Dərdində Saralı vardi.

Eşqində Gilə yandı,
Yağmadı, Gilə yandı.
Ayrılıq hasar çəkdi,
Həsrətdən Lələ yandı.

Yaz gələr, yağış olar,
Yağmasa, yiğış olar.
Könlündə quraq olsa,
Ahların yağış olar.

Səs sacda teli yandı,
Yayıldı çölə, yandı.
Yurda gələnə deyin,
Lələ də belə yandı.

Gözdən keçir gələni,
Gör dərdindən öleni.
Ay Şamil, itiyin bil
Axtar eldə Lələni.

Çixım düzə, nə deyim?
Doğru, düzə nə deyim?
Lələni düzədə qoyan,
İnci düzə nə deyim?

Lələsiz Gilə düzədə,
Çən dağda, gilə düzədə.

Bulud göydə qaralar,
Yağmağa yer qaralar.
Ürəyi daş sindirməz
Tənəli söz qaralar.

Haramı düzü dəndi,
Yamacı, düzü dəndi.
Soruşan olsa deyin;
Lələnin üzü döndü.

Sellər yolu yudu, gəl,
Kol basdı, qurudu, gəl.
Ağlamaqdan Gilənin
Göz yaşı qurudu, gəl.

Duman çölün tülüdü,
Süsəni, sünbüldü.
Lələ düzün bülbülli,
Gilə qızıl gülüdü.

Hər salxımı gilə bil,
Hər giləni Gilə bil.
Şamil, Lələ özünsən
Yurdu elə Gilə bil.

Qismət həsrətə düşdü,
Qərib türbətə düşdü.
Daş qoydum yük üstünə,
Getdi qurbətə düşdü.

Yer tərpəndi, dağ düşdü.
Qaya uçdu, dağ düşdü.
Hərənin bir gəzi var,
Mənə də bu dağ düşdü.

Şamil, Qaradağlı var,
Şəhid qara dağlı var.
Ürəyində dərd yeri,
Qəlbi yara dağlı var.

Şamil, səsi yurda gəz,
Eldə axtar, yurda gəz.
Viran Qaradağlıda
Bir ulayan qurda gəz.

**GƏL GEDƏK YURDA SARI**

Cəbrayıll pir kitabdır,
Açılsa sərr kitabdır;
Hər məhəllə bir dastan,
Hər oymaq bir kitabdır.

Bu “Dəyirman dərəsi”,
Unutmasın töresi;
Yarəhməddi bağları,
Yaşıl çevrə yörəsi.

Kimdən bəs nə soruşaq,
Yaxşı-pis, nə soruşaq;
Dədə Qurbani biler,
Fələkdən nə soruşaq.

Cəbrayıllın gülü var,
Gülü var, bülbülli var;
Vağanayan çöllərin,
Dən tutmaz sünbülli var.

Ötdü ömür yaşıımız,
Nələr çəkdi başımız;
Viran yurdun özüdür,
Yenə könül daşımız.

Sabir Süleyman vardi,
Sözü qələm tutardı;
Böyük Sabir Əhməddi,
Gəlsə ələn tutardı.

Dərdim yurmula, qalmaz,
Saxla, yurmula, qalmaz;

Xələflilər kök saldı,
Məhlə saldı, kök saldı;
Cavanşir kəhrizinin,
Yörəsində kök saldı.

Qurban təpəsi, gəzi,
Gözəl Hasanlı üzü;
Xubyarlı türbələri
İtməz yaddaşın izi.

Yarəhməddi elinin,
Şirin-şirin dilinin;
Yaddan çıxmaz şabaşı,
Toyda bəylə gəlinin.

Dağın-daşın sərəsi,
Möcüzədir hərəsi;
Allahın tablosudur,
Cəbrayıll mənzərəsi.

Papı-Çərəkən... bağlar,
Yas tutur, baxan dağlar;
Təvərə kəhrizində,
Xatirə yaddaş ağları.

Siriklinin Novruzu,
Bərəkət çörək, duzu;
Güneydən gələnlərin,
Bərq vurardı ulduzu.

Muğamda, tarda yudum,
Dərd yedim udum-udum;

Xain gözdə tir gəzər,
Aqil eldə pir gəzər.
Arif olan səyyahdı,
Söz içində söz gəzər.

Dərdi soysaq göynəyər,
Qəmi oysaq göynəyər.
Sözə çəksən Lələni
Dildə qaysaq göynəyər.

Bir aşiq eldə gəzsin,
Sazi da əldə gəzsin.
Bir Lələ hekayəti
Təzədən dildə gəzsin.

Zaman kələf dolayır,
Dövran ocaq qalayır.
Lələnin boş yurdunda
İndi bayquş ulyayır.

Gilə dərdin daşdır,
Lələ yurd yaddaşdır.
Bayatida hər misra
Gilənin göz yaşıdır.

Bu düzədə gül bitmişdi,
Üstə bülbüll ötmüşdü.
Gilə yalqız gördüm,
Lələ köçüb getmişdi.

Bəs necə rəva bildin,
Yağilar gülə düzədə.

Arazdan bu yan düzdü,
Bitibdi biyan - düzdü.
Göllənib Lələ qanı
Sən də gəl boyan, düzdü.

Dərdi bilən, anan düz,
Düz anlayan, qanan düz.
Hərəyə bir dağ düşdü -
Lələyə də yanan düz.

Arazdan əsən yellər,
Geyəndən küsən yellər.
Çölündə, çəmənində
Bitirmi süsən, yellər?..

Daşkəsən - Aşıq Humay,
Tuması Abdulla say.
Ruhunda Qurbanisən,
Səsində Aşıq Surxay.

Söz bəzədim boyunca,
Tarix yazdım soyunca.
Şamil, sənin səsinə
Gəzdim Araz boyunca.

Hər səsin oxşarı var,
Türk boyu ovşarı var.
Səsde tarix danışan,
Muğamda “Ovşarı” var.

2021

